



**Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR)  
“Azneft” İstehsalat Birliyinin**

**Yuma şlanqlarına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (11007-16) elan edir.**

<b>I.</b>	<p><b>Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:</b></p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>forma əlavə olunur</i>); İştirak haqqının ödənilməsi barədə bank sənədi (<i>ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir</i>); Müsabiqə təklifi (<i>müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır</i>)</p> <p>Müsabiqədə iştirak haqqında müraciət (<i>imzalanmış və möhürlənmiş</i>) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci <b>04.04.2016-cı il</b>, Bakı vaxtı ilə saat: <b>17:30-a</b> qədər Azərbaycan və ya rus dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.</p> <p>Tələb olunan sənədlərin surətləri (<i>müsabiqə təklifi istisna olmaqla</i>) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsl müsbəiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.</p>
<b>II.</b>	<p><b>Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:</b></p> <ul style="list-style-type: none"><li>▪ Müsbəiqə təklifi bir əsl və iki (<i>tələb olunan surətlərin sayı</i>) surəti olmaqla <b>13.04.2016-cı il</b>, Bakı vaxtı ilə saat: <b>09.30-a</b> qədər Satınalan təşkilata təqdim olunmalıdır.</li><li>▪ Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.</li></ul>
<b>III.</b>	<p><b>İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:</b></p> <ul style="list-style-type: none"><li>▪ Müsbəiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya rus dilində əldə etmək istəyənlər ƏDV daxil 118 manat və ya ekvivalent məbləğdə sərbəst dönərlə valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.</li><li>▪ <b>Hesab nömrəsi:</b> Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X</li><li>▪ İştirak haqqı heç bir halda geri qaytarılmır.</li></ul>
<b>IV.</b>	<p><b>Müqavilənin icra müddəti:</b></p> <p>Satınalma müqaviləsinin 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.</p>
<b>V.</b>	<p><b>Satınalan təşkilatın ünvanı:</b> AZ1033 Bakı şəhəri, N.Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 105, “Azneft” İB-nin inzibati binası.</p>

	<p><b>Əlaqələndirici şəxs:</b></p> <p>Səməd Əsədov.          “Azneft” İB, Satınalmalar və təchizat şöbəsinin eksperti          Telefon nömrəsi: +99 412 521-11 53          Faks nömrəsi: +99 412 521-11-72          Elektron ünvan: Samad.asadov@socar.az</p>
VI.	<p><b>Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:</b></p> <p><a href="http://www.socar.az">www.socar.az</a> (<a href="http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices">http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices</a>)</p>
VII.	<p><b>Müsabiqə təklif zərflərinin açılış tarixi, vaxtı və yeri:</b></p> <p>Zərflərin açılışı <b>13.04.2016-cı</b>- il tarixdə, Bakı vaxtı ilə saat <b>11:00-da</b> elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanında baş tutacaqdır.</p>
VIII.	<p><b>Müsabiqənin nəticəsi haqqında məlumat:</b></p> <p>Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:  <a href="http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards">http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards</a></p>

**“Azneft” İB-nin Satınalmalar qrupu.**

(İddiaçı şirkətin firma blankında)

**AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN MÜRACİƏT MƏKTUBU**

\_\_\_\_\_ şəhəri

“\_\_” \_\_\_\_\_ 20\_\_ -c- il

\_\_\_\_\_ №

**“SOCAR”ın “Azneft” İstehsalat Birliyinin Satınalmalar qrupunun rəhbəri cənab Namiq Aslanova,**

Hazırkı məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin, nun, nın) SOCAR-ın “Azneft” İB-si tərəfindən **Yuma şlanqlarının** satın alınması ilə əlaqədar elan edilmiş 11007-16 sayılı açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: \_\_\_\_\_ .

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: \_\_\_\_\_
- Əlaqələndirici şəxsin vəzifəsi: \_\_\_\_\_
- Telefon nömrəsi: \_\_\_\_\_
- Faks nömrəsi: \_\_\_\_\_
- Elektron ünvan: \_\_\_\_\_

**Qoşma:**

1. *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – \_\_ vərəq.*

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin A.A.S)

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin imzası)

\_\_\_\_\_  
(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

## SATIN ALINAN MALLARIN SİYAHISI

S/s	Malın adı	Tipi və markası	Ölçü vahidi	Miqdarı
1	Yuma şlanqı 38x150	TY 38 105557-83	ədəd	40
2	Yuma şlanqı 76x200	TY 38 105557-83	ədəd	10
3	Yuma şlanqı 50x350	TY 2557-200-05788889-2009	ədəd	10